




# Korporativ İnternet Bank

---

2022

# İnternetBank xidməti



## İnternetBank” xidməti (İB xidməti)

Müştərinin hesablarının uzaq məsafədən idarə edilməsi imkanını verən Bank xidmətidir.

# İnternetBank xidmətinin rəsmiləşdirilməsi

## Yeni qoşulma

- Müqavilə
- Yeni istifadəçinin yaradılması üçün ərizə


The image shows three screenshots of ABB Internet Bank application forms. The first screenshot on the left is a document with the ABB logo and text in Azerbaijani, likely a terms and conditions or agreement form. The middle screenshot shows a form with fields for personal information, including name, date of birth, and address, along with a section for account details. The third screenshot on the right is a form with a table structure, possibly for account management or transaction history, with columns for various data points.

## Əlavə ərizələr


- Hesabın və ya işləmə hüquqlarının əlavə olunması və ya ləğv edilməsi;
- İstifadəçinin elektron poçt ünvanının dəyişdirilməsi;
- Açarın (Kobil OTP) dəyişdirilməsi;
- İstifadəçinin dəyişdirilməsi;
- İstifadəçi adının bağlanması;
- İB xidmətinə daxil olma növünün dəyişdirilməsi

# İnternetBank xidmətinə giriş növləri

<https://cb.abb-bank.az/login>



Asan imza




Kobil OTP: (virtual və fiziki)



# İnternetBank xidmətinə Kobil OTP (fiziki açar) vasitəsilə giriş

## Kobil OTP (fiziki açar) vasitəsilə:


- **Şifrəni unutdum** xanasını klik edin və açılan pəncərədə İstifadəçi adınızı qeyd edib Şifrəni yeniləyin. Bankda qeydiyyatda olan e-poçtunuza link göndərilir (İnternetBank qoşulan zaman ərizədə göstərilən e-poçt ünvanı). Link vasitəsilə şifrəni yeniləyin. Şifrə minimum 12 simvoldan (rəqəmlər, böyük və kiçik hərflərdən və xüsusi simvollardan (\*,&,#,+,- və sair)) ibarət olmalıdır
- **İnternetBank** səhifəsinə qayıdıb İstifadəçi adınızı və yenilədiyiniz parolu qeyd edin və OTP xanasında OTP kodu (8 rəqəm) daxil edin. Kobil OTP həm fiziki açar vasitəsilə, həm də mobil telefona yüklənmiş virtual açar vasitəsi ilə əldə edilir



# İnternetBank xidmətinə Kobil OTP (virtual açar) vasitəsilə giriş


## Kobil OTP (virtual açar) vasitəsilə:

- Kobil Secovid mobil telefonunuza yükləyin
- Qeydiyyatdan keçin



# Hesablar

Hesablar bölməsindən istənilən hesaba klik edərək hesab haqqında ümumi məlumatı, hesabdən çıxarışı (Excel /PDF), rekvizitləri, MT 940 formatlı çıxarış və MT 103 formatlı message əldə etmək mümkündür.



# Bank kartları

Kartlar bölməsindən Əmək haqqı və Biznes kartların sifariş, uzadılması və itirilmiş kartın yenidən bərpası mümkündür.

The screenshot displays the 'Əmək haqqı kartları' (Salary Cards) section of the ABB Business mobile app. The interface features a sidebar menu on the left with options like 'Hesablar', 'Kartlar', 'Əmək haqqı kartları', 'Biznes kartları', 'Kreditlər', 'Qarantıya və Akkreditivlər', 'Əmanətlər', 'Köçürmələr', and 'Ödənişlər'. The main content area has a search bar and a table of card orders. The table columns are 'SİFARİŞ NÖMRƏSİ', 'TARİX', 'KARTLARIN SAYI', 'SİFARİŞ NÖVÜ', and 'STATUS'. The table contains six rows of data, with the last two rows having a 'YOXLANILDI' (Checked) status.

SİFARİŞ NÖMRƏSİ	TARİX	KARTLARIN SAYI	SİFARİŞ NÖVÜ	STATUS
5469	07.02.2022	0	Yeni Kart	QARALAMA
4303	11.01.2022	1	Kartın uzadılması	
289	27.12.2021	1	İtirilmiş kartın yenilənməsi	
3594	20.12.2021	249	Yeni Kart	
3559	18.12.2021	1	Kartın uzadılması	YOXLANILDI
3558	18.12.2021	1	Kartın uzadılması	YOXLANILDI



# Bank kartları

Əmək haqqı kart sifarişini sadəcə əməkdaşın FİN və mobil telefon nömrəsi qeyd olunmaqla iki üsul ilə icra olunur:

Tək-tək sifariş (əməkdaşları əlavə etməklə)  
Toplu sifariş (excel formatında cədvəl yükləməklə)

Əmək haqqı kartı sifariş

İş: [Məhdud olmayan] [Sifariş et]

Mobil: [Sifariş et]

Sifariş et

Tək-tək sifariş

Əmək haqqı kartı sifariş

Sifariş et


Toplu şəkildə sifariş

	A	B	C	D
1	dz04slt	+994500000000		
2	2B4D5SK	070000000		
3	5BDBZBM	701000000		
4				
5				
6				
7				
8				
9				
10				

# Əmək haqqı kartlarının sifarişi

## Şərtlər və imkanlar:

- Daxil edilmiş FİN üzrə əməkdaşın sifariş verən şirkətin işçisi olması və şəxsiyyət vəsiqəsinin müddətinin bitmə tarixi yoxlanılır. Əlavə daxil olunan mobil nömrə fərdi olmalıdır və təkrarlanmamalıdır.
- SMS məlumatlandırma
- Təcili kart sifarişi
- Sifariş verilmiş və vaxtı bitmiş kartların hesabatının «Hesabat» menyusundan əldə edilməsi
- Kartları təhvil almaq üçün Banka yaxınlaşdıqda, əməkdaşlar tərəfindən imzalanmış FATCA/CRS, ASAN Finans sənədlərinin əslini təqdim etmək mütləqdir
- Şirkətə çatdırılma (işlənilir)



Əlavə et

FİN Mobil nömrə

Kartın növü

VSDC Classic Salary PS AZN PayWa... 10 AZN-dən

Kartın müddəti

1 il (10 AZN)

Təcili Kart (10 AZN)  SMS Bildirisi

Əlavə komissiya haqqı 10 AZN təşkil edir

SMS məlumatlandırma aktiv edildikdə əməkdaş kart emeliyyatları ilə bağlı məlumat əldə edir. Xidmət haqqı 0.40 AZN (əDV daxil) təşkil edir

Yadda Saxla Ləğv et

# Əmək haqqı kartlarının sifarişi

### Əmək haqqı kartı sifarişi

Tarix: 01.10.2021 • Sifariş ID-si: 2672

**Detallı məlumat**

Əsas hesab: 40060019440335477204	Balanı: 1397.14 AZN	Cümi ödəniş: 10 AZN
-------------------------------------	------------------------	------------------------

Kartın sayı:  
1

**Əməkdaşların sənədləri**

FATCA/CRS  İşçi hesabı informasiyaları

Əməkdaşınızın sənədini yükləyiniz və əməkdaşınızın sənədini imzalamaq üçün təqdim edəsiniz.

İSİM	MOBİL NÖMRƏ	TİP	İMC BİLDİRİŞİ	TƏCİLİ	QIYMƏT	STATUS
VAHİD KƏRİMOV ARAF	(+994) 70 141 111 111	M/C Standard Salary PayPass Card AZN Mchip	Deaktiv	Deaktiv	10 AZN	<b>HAZIRDIR</b>

ABB Azərbaycan Beynəlxalq Bankı

Əməkdaşınızın sənədini yükləyiniz və əməkdaşınızın sənədini imzalamaq üçün təqdim edəsiniz.

İSİM	MOBİL NÖMRƏ	TİP	İMC BİLDİRİŞİ	TƏCİLİ	QIYMƏT	STATUS
VAHİD KƏRİMOV ARAF	(+994) 70 141 111 111	M/C Standard Salary PayPass Card AZN Mchip	Deaktiv	Deaktiv	10 AZN	<b>HAZIRDIR</b>

ABB Azərbaycan Beynəlxalq Bankı


Əməkdaşınızın sənədini yükləyiniz və əməkdaşınızın sənədini imzalamaq üçün təqdim edəsiniz.

İSİM	MOBİL NÖMRƏ	TİP	İMC BİLDİRİŞİ	TƏCİLİ	QIYMƏT	STATUS
VAHİD KƏRİMOV ARAF	(+994) 70 141 111 111	M/C Standard Salary PayPass Card AZN Mchip	Deaktiv	Deaktiv	10 AZN	<b>HAZIRDIR</b>

ABB Azərbaycan Beynəlxalq Bankı

# Əmək haqqı kartların uzadılması/Toplu sifariş

Proses FİN və hesab/kart nömrəsi əsasında icra edilir.  
Toplu sifariş zamanı sistemə CSV və ya Excel fayl əlavə edilir.



**Əmək haqqı kartının uzadılması**

Komissiya hesabı

Seçin

Status Çıxış Əlavə et


Faylları buraya daşıyın  
və ya

Yüklə Bufile Yükləyir

[CSV](#) və ya [Excel](#) əlavə etmək üçün nömrəyə sənəd

FİN	AccountCard number
2800000	3880154428000000
2800000	#1010010004000

# Əmək haqqı kartların uzadılması/Toplu sifariş



Əlavə et xanasını klik edərək tək-tək məlumatlar əlavə edilir  
Kart məhsulu mövcud olmadıqda ekranda məlumatlandırma  
əks olunur, siyahıdan kart məhsulu seçilir

# Əmək haqqı kartları/İtirilmiş kartın yenilənməsi

FİN və hesab/kart nömrəsi əsasında icra etmək olar. Uyğun məlumatları əlavə edərək yadda saxlamaq və ya ləğv etmək mümkündür.

### Əlavə et

Axtar

Hesab nömrəsi

FİN

Hesab nömrəsi

Ödəyən

İşçi

Yadda Saxla

Ləğv et

### İtirilmiş əmək haqqı kartını yenilə

Tarix: 29.09.2021 • Sifariş ID-si: 109

Status	Yaxaladı	Qiyamət	10 AZN	Uğurlu	Xata
<input type="checkbox"/>	ID FİN	KART / HESAB	KART TİPİ	ÖLÜMÜN	QIYMƏT
<input type="checkbox"/>	Azaf Musayev Musa 264055K	4127 2011 1384 5407 BIR XXML AA	VSDC Classic Salary Card AZN (1 il)	İşçi	10 AZN

Növbəti

# Biznes kartın sifarişi, uzadılması və itirilmiş kartın yenilənməsi

ABB Business

AZ ILHAMA RUSTAMOVA ILHAMA RUSTAMOVA NICAT

## Biznes kartlar

Yeni kart Kartın uzadılması İtirilmiş kartın yenilənməsi

Axtarış

SİFARIŞ NÖMRƏSİ	TARİX	KARTLARIN SAYI	SİFARIŞ NÖVÜ	STATUS
420	25.08.2021	1	Yeni Kart	TAMAMLANMIŞ
402	23.08.2021	1	Yeni Kart	GENERASIYA

Biznes kart sifarişi Əmək haqqı kartlarının sifarişi kimi eyni qaydada aparılır.

# Köçürmələr

## Köçürmələr

▼ Yeni köçürmə

Əmək haqqı ödənişi

↻ Valyuta mübadiləsi

Hesablarım arasında

Əmək haqqı ödənişləri

Kütləvi köçürmələr

Şablonlar

Bank daxili

Ölkə daxili

Ölkə daxili (xarici valyuta)

ABB Moskva

SWIFT (Beynəlxalq)

Vergi köçürməsi

ƏDV köçürməsi

Kütləvi köçürmələr

TARIX

TIP

22.09.2022

Valyuta mübadiləsi

22.09.2022

Valyuta mübadiləsi

21.09.2022

SWIFT

21.09.2022

SWIFT

Bankdaxili və ölkədaxili (o cümlədən vergi və ƏDV) köçürmələr

- Fiziki şəxslərin xeyrinə olan 500 (beş yüz) AZN-dən yuxarı köçürmələr istisna olmaqla, digər köçürmələr bank təsdiqi olmadan avto-avtorizasiya olunur. İstisna olunan köçürmələr bank tərəfindən təsdiq edilir.
- ƏDV köçürmələrində ƏDV hesabı və bank kodu (210027) avtomatik olaraq doldurulur.
- Büdcə ödənişlərində isə müştəri bank kodu (210005), səviyyə və təsnifat kodunu seçmək imkanına malikdir.
- ƏDV ödənişinin icrası bankdaxili/ölkədaxili köçürmə menyusundan işarə qoyularaq icra edilə bilər.

SWIFT (beynəlxalq köçürmələr)

- Müştəri köçürmə sənədlərini əlavə etmə funksiyasını əldə edir

Kütləvi köçürmələr

- Bir excel fayl vasitəsilə (əlavə olunmuş şablona uyğun) bankdaxili, ölkədaxili və SWIFT köçürmələrin yüklənməsi

Kütləvi köçürmələr

- İB-güzeştli məzənnə ilə mübadilə
- Xüsusi məzənnə ilə mübadilə (avtoavtorizasiya)

Əmək haqqı köçürmələri

- Tək-tək icra olunması
- Toplu şəkildə excel və ya CSV formatında yüklənməsi (əlavə olunmuş şablona uyğun)
- 7/24 rejimdə avtoavtorizasiya olunması





# Əmək haqqı köçürmələri

### Əmək haqqı ödənişi

Ödənişiniz var!  
Ödənişiniz 24.04.2022-ci ildə (təqdim olundu)

Hesab: 42298021000021944822477201 Tarix: 24.04.2022

1382.14 AZN

Açıqlama (izah):

Ödənişinizə əlavə edin

Hesab №:

Tayinat:

Mübləğ: 0.00 AZN

İstisna

Yadda saxla

Yüklə

Bufər Yaddaşa

### Əmək haqqı ödənişi

Ödənişiniz var!

Hesab: 42298021000021944822477201 Tarix: 24.04.2022

1382.14 AZN

Açıqlama (izah):

Ödənişinizə əlavə edin

Hesab №:

Tayinat:

Mübləğ: 0.00 AZN

İstisna

Yadda saxla

Yüklə

Bufər Yaddaşa

### Əmək haqqı ödənişi

Hesab: Tarix: 24.04.2022

Açıqlama (izah):

Status: Gələcək Cami köçürmə 0.00 AZN Uğurlu Xəta

Yenisini əlavə et

Faylları buraya daşayın

Yüklə

Bufər Yaddaşa

Qərara gəlməz saxla

Yüklə

№	Hesab №	Tarix	Mübləğ	Status
1	42298021000021944822477201	24.04.2022	1382.14	Uğurlu
2	42298021000021944822477201	24.04.2022	1382.14	Uğurlu
3	42298021000021944822477201	24.04.2022	1382.14	Uğurlu
4	42298021000021944822477201	24.04.2022	1382.14	Uğurlu
5	42298021000021944822477201	24.04.2022	1382.14	Uğurlu
6	42298021000021944822477201	24.04.2022	1382.14	Uğurlu
7	42298021000021944822477201	24.04.2022	1382.14	Uğurlu
8	42298021000021944822477201	24.04.2022	1382.14	Uğurlu
9	42298021000021944822477201	24.04.2022	1382.14	Uğurlu
10	42298021000021944822477201	24.04.2022	1382.14	Uğurlu
11	42298021000021944822477201	24.04.2022	1382.14	Uğurlu
12	42298021000021944822477201	24.04.2022	1382.14	Uğurlu
13	42298021000021944822477201	24.04.2022	1382.14	Uğurlu
14	42298021000021944822477201	24.04.2022	1382.14	Uğurlu
15	42298021000021944822477201	24.04.2022	1382.14	Uğurlu
16	42298021000021944822477201	24.04.2022	1382.14	Uğurlu
17	42298021000021944822477201	24.04.2022	1382.14	Uğurlu
18	42298021000021944822477201	24.04.2022	1382.14	Uğurlu
19	42298021000021944822477201	24.04.2022	1382.14	Uğurlu
20	42298021000021944822477201	24.04.2022	1382.14	Uğurlu

# Şablonların yaradılması və istifadə üsulları: Təkrar ödə/Redaktə et /Şablonu sil

## Köçürmələr

▼ Yeni köçürmə

Əmək haqqı ödənişi

↻ Valyuta mübadiləsi

Köçürmələr

Əmək haqqı ödənişləri

Kütləvi köçürmələr

Şablonlar

🔍 Axtarış

ŞABLONUN ADI

HESAB NÖMRƏSİ

DETALLAR

MƏBLƏĞ

İlhama test  
TEST

4006001944ℳ 0204

Ölkə daxili  
Rustamova İlhamə


0.10 AZN



# Ani ödənişlər

## İmkanlar

- Ölkədaxili
- 247 rejimində ödənişlərin aparılması
- 5-10 saniyə ərzində qarşı tərəfə ödəniş çatmış olur
- Biznes subyektləri arasında 40000 AZN-dək birdəfəlik əməliyyat
- Əməliyyat sayına limit yoxdur



The screenshot displays the AniPay mobile application interface. On the left, there is a navigation menu with options: Yeni hesab aç, Hesablar, Kartlar, Kreditlər, Qarantılı və Aidiyyətsizlər, Əmanətlər, Kəpəmələr, Ödənişlər, AniPay, Sərəncamlar, Təsdiq gözləyir, Hesabat, and Çıxış. The main content area shows the AniPay section with a 'Yeni köçürmə' button and a table of transactions.

TARİX	EDİLƏN NÖMRƏSİ	BƏNDİDƏSİ	STATUS	MƏBLƏG
28.07.2022	-	text name 20Y	YARADILMIŞ	1.00 AZN
29.07.2022	-	345678 VERGİ	YARADILMIŞ	1.00 AZN
30.07.2022	-	zadılıq MANJAL	YARADILMIŞ	1.00 AZN
07.07.2022	-	MƏHƏMƏDOV ALIAS - MOBILE NÖMRƏSİ	YARADILMIŞ	2.00 AZN
07.07.2022	BAZAZ20AXXX220707551270000138725	text POT	TAMAMLANMIŞ	1.00 AZN
07.07.2022	BAZAZ20AXXX220707553750000138720	text POT	TAMAMLANMIŞ	1.00 AZN

İstənilən vaxt Bazarım  
Kartınızla ödəyün

Corporate Internet Banking komandasına 010 50104

# Valyuta mübadiləsi

- Adi məzənnə - İB vasitəsilə valyuta mübadiləsi aparan müştərilər üçün bankın standart məzənnəsindən fərqli məzənnə.
- «Xüsusi məzənnə» menyusu. Bu menyu yalnız bankın seçilmiş xüsusi güzəştə malik olan müştəriləri üçün nəzərdə tutulur. Bu menyu ilə icra edilmiş sorgular ilk öncə Mərkəzi xəzinədarlıq departamentinə təsdiq üçün yönləndirilir.

Məzənnə tipi

**Adi məzənnə**  
Konvertasiya günün standart məzənnəsi ilə icra ediləcək

**Xüsusi məzənnə**  
Xüsusi məzənnə təyin olunması üçün sorğu Banka yönləndiriləcək

- Gündəlik xarici valyuta məzənnələrinin nəzərdən keçirilməsi

 AZN üzrə məzənnə

	GBP	2.2368	2.1697	2.1719	2.2704	2.2681
	JPY	0.0143	0.0136	0.0137	0.015	0.015
	NOK	0.191	0.1814	0.1824	0.2007	0.2006

# Kütləvi köçürmələr

Tarix  
12.04.2021

Status **Qaralama** Məbləğ 0.00 AZN Uğurlu 0 Xəta 0 Əlavə et

TİP	TARİX	GÖNDƏRƏN	ALAN	TƏYİNAT	MƏBLƏĞ
Bankdaxili	05.09.2021	3381101124952****1234	338110112495****1234	Bankdaxili köçürmə	-30 000.00 AZN
Ölkədaxili	05.09.2021	338110112495****1234	338110112495****1234	Ölkədaxili köçürmə	-30 000.00 AZN
AZİPS	05.09.2021	338110112495****1234	338110112495****1234	AZİPS köçürmə	-30 000.00 AZN
XÖHKS	05.09.2021	338110112495****1234	338110112495****1234	XÖHKS köçürmə	-30 000.00 AZN
SWIFT (Beynəlxalq köçürmələr)	05.09.2021	338110112495****1234	338110112495****1234	SWIFT (Beynəlxalq köçürmələr) köçürmə	-30 000.00 AZN
Öz hesablar arası	05.09.2021	338110112495****1234	338110112495****1234	Öz hesablar arası köçürmə	-30 000.00 AZN
Bankdaxili	05.09.2021	338110112495****1234	338110112495****1234	Bankdaxili köçürmə	-30 000.00 AZN

Axtarış

TARİX	AÇIQLAMA (İZAH)	SAY
23.02.2022	insufficient	1

Xəta

1

Yoxlanılır

0

Tamamlanmış

4

İcrada

7

# Ödənişlər (HÖP)

## Hökumət Ödəniş Portalı

[Yeni ödəniş](#) [Bütün ödənişlər](#) [Şablonlar](#)

Ödənişlər üzrə axtarış

Axtarmaq istədiyiniz təşkilatın adını daxil edin...



### Rəbətə



Azerfon MMC



Bakcell MMC



Azercell Telekom MMC



Stasionar Telefon  
Operatorları

### Kommunal



ARDNŞ-in Azəriqaz İB



Azəriqaz ASC



AzarSu ASC



Azərİstilik

### Büdcə



Dövlət Vergi Xidməti



Xarici İşlər Nazirliyi



Fövqəladə Hallar  
Nazirliyi



İqtisadiyyat Nazirliyi



Əmək Məsələləri Dövlət  
Xidməti



Dövlət Miqrasiya  
Xidməti



Maliyyə Nazirliyi



Məhkəmələr



DÖK  
Azərterminalkompleks  
Birliyi



Dövlət Ösmük  
Komitəsi



Daxili İşlər Nazirliyi



Ədliyyə Nazirliyi



Dövlət Avtomobil  
Nəqliyyat Xidməti (DANX)



BNA  
Bakı Nəqliyyat Agentliyi

### Xeyriyyəçilik



GDF  
Gəbəbəq Dircəliş Fondu



Azərbaycan Ordusuna  
Yardım Fondu





VAŞAT Fondu

### Sığorta



İcbari Sığorta Bürosu

# Kredit xətti müraciəti



# Əmanət, Kredit və Sərəncamların izlənməsi

- Depozit hesablarının nəzərdən keçirilməsi:



**Əmanət**

2019273282370301 LANDMARK SHOBET

MÜDDƏT BAŞINDAN / SƏMƏNƏDƏ 26 avq 2021 - 26 avq 2022

MƏNƏD HESAB 33811018406

FAİZLƏRİN CÜMLƏNİŞİ Müddətin sonunda

MÜDDƏTİN SONUNA HESALANMIŞ FAİZ 0.00 USD

HESALANMIŞ FAİZ 7.78 USD

CÜMLƏNİŞ FAİZ MƏBLƏĞİ 0.00 USD

Əmanət məbləği  
**.00 USD**

Valyuta	Faiz dərəcəsi	Müddət
USD	0.1%	12 AY

- Kredit əqdlərinin nəzərdən keçirilməsi:



**Kredit**

124821210000 MAJLİSİN AKSİYƏ BƏYƏTİ

MÜDDƏT BAŞINDAN / SƏMƏNƏDƏ 26 avq 2021 - 17 iy 2022

MƏNƏD HESAB Əmanət hesabı (SAR) AZN

ƏMƏL MƏBLƏĞİ 2 300.00 AZN

FAİZ DƏRƏCƏSİ 10.0%

MÜDDƏT 8 AY

ƏMƏL MƏBLƏĞİ 8 900.00 AZN

FAİZ MƏBLƏĞİ 14.91 AZN

CÜMLƏNİŞ MƏBLƏĞİ 0.00 AZN

CÜMLƏNİŞ FAİZ MƏBLƏĞİ 15.39 AZN

CÜMLƏNİŞ MƏBLƏĞİ 89.07 AZN

Ödəniş cədvəli | Zərərliyyət tələbatı

SƏMƏNƏ	ƏMƏL MƏBLƏĞİ	FAİZ MƏBLƏĞİ	ƏMƏL MƏBLƏĞİ
17.11.2021	18.40 AZN	0.00 AZN	18.40 AZN

- Sərəncamların izlənməsi:



Net. rəqimə | Status | Tarixdən | Tarixədək | Məbləğdən | Məbləğədək | Axtar

ƏTLƏRİN NÖMRƏSİ	ƏMƏL MƏBLƏĞİ	NÖY	STATUS	SƏMƏNƏN MƏBLƏĞİ	CÜMLƏNİŞİN SƏMƏNƏN MƏBLƏĞİ
-----------------	--------------	-----	--------	-----------------	----------------------------

**Kreditlər**

«S. Müraciət et»

Kreditlər | Sifariş tarixçəsi

Kreditlər üzrə axtarış

MİQRAPVİD NÖMRƏSİ

120H25L213020001

120H25L212940002

120H25L212340001

120H25L212110001

Zəhmət olmasa müraciət növünü seçin

Tərəfdaşlara əməliyyat dəstəyi

Kredit xəttinə müraciət

İmtina



# Əmanət, Kredit və Sərəncamların izlənilməsi

ABB Business

Yeni hesab aç

Hesablar

Kartlar

Kreditlər

Qarantya və Akkreditivlər

Əmanətlər

Küçülmələr

Ödənişlər

ANPay

100%

Sərəncamlar

Təsdiq gözləyin

Hesabat

AZ First User FU

## Qarantya və Akkreditivlər

Qarantya Akkreditiv

Qarantiyələr üzünə izləyin

QARANTIYA NÖMRƏSİ	BƏYLƏMƏ TARİXİ	BİTMƏ TARİXİ	QARANTIYA MƏBLƏĞİ
111LGT213420003	08.12.2021	07.04.2022	1,000.00 AZN
111LGT213060505	02.11.2021	15.03.2022	1,000.00 AZN
111LGL211250501	05.05.2021	31.12.2021	41.01 AZN
111LGL210770502	18.03.2021	31.12.2021	84.50 AZN
111LGT210260001	26.01.2021	31.12.2021	181.70 AZN
111LGL203600002	25.12.2020	31.12.2021	321.42 AZN

Speleriniz var? Deyin!

Corporate Internet Banking komandası ilə əlaqə

## Örtüklü qarantya

Qarantya məbləği

**1,000.00 AZN**

Valyuta  
**AZN**

Müddət  
**3 AY**

## Qarantya məlumatları

Filial  
**MERKEZI FILIAL**

Müddət tarixindən / tarixinədək  
**8 dek 2021 • 7 apr 2022**


Qarantya nömrəsi  
**111...003**

Benefisiarın adı  
**AR DOVLET XIDMETI**

Təsdiqədi bank

# Əməliyyatları təsdiq etmə pəncərəsi


- Avtorizator tərəfindən əməliyyatların təsdiq edilməsi «Təsdiq gözləyir» menyusu vasitəsilə icra olunur:
- Əməliyyatı daxil edən istifadəçi təsdiq barəsində məlumatı ekranda həmin köçürməyə klik edərək görə bilər:



# ABB Biznes mobil

## İmkanlar:

- Mobil cihaz IOS və ya Android olmalıdır;
- Hesablara baxış;
- Köçürmələrin təstiqlənməsi



# ABB Biznes mobil

---

Hər hansı bir sual yarandıqda xahiş edirik aşağıdakı əməkdaşlar ilə əlaqə saxlayasınız:

**Aytac Kazımzadə - 050 2262843**  
**Leyla Hacızadə - 051 2016850**  
**Ramilə Abdulalimova - 055 9002652**  
**Narmina Abdullayeva - 055 2047510**



**Diqqətinizə görə təşəkkürlər!**

---

**2022**